

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

24 fevral 2016-cı il № 14 (2029)

Qiyməti 25 qəpik

*Ön xətdən reportaj*

## “Vətən, sənin əsgərinəm!”

***Bir dəfə Ağdam bölgəsindən hazırladığım reportaja "Bu yolu yenə gedəcəyik" sərəlvhəsini seçmişdim. Sözün açığı, hərbi hissəyə kövrək hisslərlə gəlmişdim, çünki Ağdam-Şuşa istiqamətində magistral yolun yarıda kəsildiyini bildiren işarəni görəndə qəlbimdə bir ağır baş qaldırmışdı. Bir vaxtlar universitetdə oxuduğum illərdə mən də gənc həmkarlarım kimi, Vətənimizin dilbər güşələrində - qədim Şuşaya eza miyyəyə gedəcəyimi, burada böyük Vaqifin, Üzeyirin gəzdiyi yerləri görəcəyimi düşünürdüm...***

Yenə yolum Ağdam istiqamətinədir. Qərargahdan bizə belədiçi zabıt ayrılır və ön xəttə yola çıxırıq. Yol uzunluğunu barlı-



bəhərli kəndlərimizi seyr edərək, zəhmətə bağlılıq hiss edirsən. Hər yanda işğuzarlıq, Bu kəndlər düşmən mövqelə-

rinə yaxındır, hətta bəzi yerlərdə 50-60 metrlik məsafə var. Buna baxmayaraq torpağa bağlı insanlar əsgərlərimizin hüner və qorxmazlığına, sayıqlığına güvənərək əmin-ərxayın məişət və təsərrüfat qayğıları ilə məşğuldurlar. Neçə dəfə düşmən tərəfindən bu yerlərdə təxribatlar törədilməsinə cəhd göstərilsə də, hazırlıqlı ordumuzun qətiyyəti sayəsində işğalçılar geri çəkilməyə məcbur olublar.

2014-cü ilin yayında baş verən qanlı döyüşlər bu mövqelərimizdə getmişdi. Azərbaycan əsgəri həmin günlərdə mübarizlik, vətənpərvərlik nümayiş etdirdi, ordumuzun hərbi qüdrətini bütün dünyaya sübut etdi.

Həmin hadisələrin ardınca bölgəyə səfər edən dövlət başçımız Bərdə şəhərində ASAN xidmətin regional idarəsinin inzibati binasının açılışında çıxışı zamanı qeyd etmişdi ki, ordumuzun gücü onun əsgərlərinin, zabıtlarının vətənpərvərliyindədir və biz tezliklə bu layihələri işğaldan azad ediləcək əzəli yurd yerlərimizdə də həyata keçirməyə nail olacağıq.

(Ardı 2-ci səhifədə)



Birliklərdə tank heyətlərinin yarışları keçirilir

3-cü səhifədə



Ata yolunun davamçıları

3-cü səhifədə



Ulu öndərin adını daşıyan lisey

4-cü səhifədə



Hərbi musiqimizin maestrosu

5-ci səhifədə

## Eray Güclüer: Azərbaycan Ordusu kifayət qədər modernləşmiş müdafiə qüdrətinə malikdir

***Türkiyədə fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin məsul əməkdaşı, ehtiyatda olan polkovnik Eray Güclüer AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırır. Müsahibəni təqdim edirik:***

***- Hazırda dünyada tüğyan edən terrorçuluğun bu qədər sürətlə yayılmasının səbəbini nədə görürsünüz?***

- Dünyadakı ikili standartlar beynəlxalq münasibətlərdə kifayət qədər ciddi problemlər yaradıb. Heç bir terror təşkilatı öz-özlüyündə yaranıb. Terror təşkilatlarının arxasında böyük güclər və davamlı maliyyə qaynaqları dayanır. Təəssüf ki, dünyadakı ikili standartlar terrorçuluğa münasibətdə də özünü ortaya qoyub. XX əsrdə Azərbaycanın və Türkiyənin tarixində çox ağır terror hadisələri yaşanıb. Çoxlu sayda böyük dövlət xadimlərimiz və diplomatlarımız, sırayı vətəndaşlarımız erməni terrorizminin qur-

banı olublar. Amma ötən dövrdə dünya birliyi erməni terrorizminə heç də yetərincə nifrətlə baxmadı. Təbii ki, belə olan halda cinayətə meyilli digər qüvvələr də terrorizm fəaliyyətinə başladılar. Bəzən böyük güclər həyata keçirə bilmədikləri siyasəti terror təşkilatlarının əli ilə reallaşdırmağa cəhd göstərirlər.

***- Ümummilli lider Heydər Əliyevin "terrorçunun dini və milləti olmaz" fikri ilə tanışsınız mı?***

- Bəli. Bu, ulu öndər Heydər Əliyevin vaxtında tamamilə doğru olaraq dediyi və həmişə öz dəyərini saxlayacaq bir ifadədir. Terrorçu və separatçı qüvvələrin cəzasızlığı terroriz-

mə və separatçılığa maraq göstərən qüvvələri həvəsləndirir. Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini başqa-başqa qüvvələrin köməyi ilə işğal altında saxlayır. Dünya birliyinin bu ədalətsizliyə göz yumması səbəbindən digər dövlətlərdə də separatçılıq meyilləri artır. Heç kime sirr deyil ki, əgər maraqlı qüvvələr Ermənistanın arxasından çəkilsələr, Azərbaycan tərəfi Dağlıq Qarabağ problemini ən qısa zamanda ədalətli bir formada həll edər.

***- Azərbaycan Ordusunun vəziyyətini necə dəyərləndirirsiniz?***

- Mən uzun illər Azərbaycanda xidmət etmişəm. Azərbaycan Ordusu kifayət qədər modernləşmiş müdafiə qüdrətinə malikdir. Amma ordunun ən mühüm göstəricisi əsgərin psixoloji hazırlığıdır. Azərbaycan əsgərinin psixoloji durumu çox yüksək səviyyədədir.

Azərbaycan Ordusunun ən böyük gücü isə Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəyə və cəsarətə sahib olmasıdır.

***- Yaxın Şərqdə baş verən münəcişələr Dağlıq Qarabağ probleminə necə təsir göstərə bilər?***

- Ermənistan tərəfi həmişə dəyişən ictimai-siyasi vəziyyətlərə uyğun olaraq Azərbaycana və Türkiyəyə qarşı təxribatlar həyata keçirib. İstisna deyil ki, təcavüzkar tərəf Yaxın Şərqdəki gərginlikdən istifadə edərək Dağlıq Qarabağ ətrafında hərbi vəziyyəti gərginləşdirməklə digər hərbi qüvvələri də münəcişə bölgəsinə cəlb etməyə çalışır. Amma bütün dünya, o cümlədən ermənilər yaxşı başa düşürlər ki, istənilən halda Türkiyə Ordusu Azərbaycan xalqının yanındadır. İndiki vəziyyət Sovetlər Birliyinin süqutu ərəfsindəki durumla müqayisədə tamamilə fərqlidir.

# “Vətən, sənın əsgərinəm!”



(Əvvəli 1-ci səhifədə)

Budur, qarşımızda dərin qazılmış səngərlər açıılır. Bura Azərbaycan Ordusunun düşmənlə təmas xəttidir. Böyük komandiri baş leytenant İlqar Hacıyevin müşayiəti ilə döyüş postları ilə tanış oluruq. Füzuli rayonunun Horadiz qəsəbəsində dünyaya göz açan İlqar 2003-cü ildə 495 balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Bir el deyimi var: oğul dayısına oxşayar. İlqarın dayıları da vaxtilə hərbiçilər olublar. Onunla söhbətimdə əsl komandirə xas olan qətiyyəti, liderliyi duyuram. Bir dəfə Müdafiə nazirimiz də kursantlarla görüşündə gələcəyin zabiti olacaq gənclərə müraciətlə "Hərbi kollektivdə lider olmağı bacarırsan, bundan ötrü isə öz əlaqənizi, mənəvi dəyərlərə sədəqətinizlə şəxsi nümunə olmalısınız", - demişdi. Böyük komandiri ilə beş-on dəqiqəlik söhbətimdə də onda zabit üçün vacib olan xüsusiyyətləri kəşf edərdim.

- Bəlkə də ailədə aldığım tərbiyə məni hərbiçilərə olmağa sövq edib, - deyir zabit. - Nənəmin bu yaxınlarda 80 yaşda rayon ictimaiyyəti tərəfindən təntənəli qeyd olunub. O, ömrünün yarım əsrindən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib və daim söhbətlərində fəxrle bildirir ki, yetirmələrindən bu gün respublikamızda nüfuz sahibləri olanlar çoxdur. Beş dayımın da hərbiçilərə olmasında nənəmin böyük rolu olub. Nənəm həmişə deyir ki,

kişi gərək çətin peşəni seçməkdə aciz olmasın. Mən də orta məktəbi bitirəndə hərbiçilərə olmağımı bildirdim və hiss etdim ki, bu qərarım nənəmin ürəyincədir.

Böyük komandiri ilə söhbətimdə onun idarəçilik xüsusiyyətlərini də öyrənməyə çalışıram. Zabıt deyir ki, gənc əsgərlərlə işin düzgün qurulmasından çox şey asılıdır. "Sıralarımıza yeni qəbul edilən gənclərə öncə qarşımızda dayanan vəzifənin mahiyyətini və məqsədini aşılalıyırıq. Hər


naq kimi əhəmiyyətli olsun və bu zaman göz qırpmadan torpaqlarımızı yağıldardan qorumağı bacarasan".

Bu vaxta kimi hərbi xidmətdən tərxis edilən əsgərlərini soruşanda deyir ki, hər biri ilə bu gün də əlaqəsi var. Zabıtə görə, vətənpərvər döyüşçüsü olan komandir hər zaman başıucadır. Nə qədər əsgərinin foy-nişanında iştirak edib.

Döyüşçülərin hörmətini qazanmış gizir Emin Cəfərov deyir ki, 4 il əvvəl çətin təbii şəraiti olan cəbhə bölgəsində əsgər kimi xidmət edib. Buna görə də ön xətdə xidmətin özəlliklərinə yaxşı bələddir. Onunla birgə döyüş postlarına baş çəkib bir-birindən mətin və iradəli əsgərlərlə görüşürük.

Orduda Salyan rayonundan gəlmiş əsgər Telman Quliyevin xidmətinə başa vurmasına az qalıb. Baş atıcı olan əsgərə görə, hərbi xidmətdə keçirdiyi günlər onun ömür dəftərcəsinə əbədi həkk olunacaq.

- Vətəni qorumaq məmləkətimizin hər bir övladının borucudur, - deyir təcrübəli döyüşçü. - Özümü xoşbəxt sanıram ki, baş leytenant İlqar Hacıyev kimi vətənpərvər komandirim var. Onun diqqəti, köməyi sa-



vəzifə - manqa komandirliyi etibar olunub, tabeliyində 7 nəfər əsgəri var.

- Elvin, sən özün də komandirsən, deyə bilərsənmi, bacarıqlı komandir olmaq üçün hansı vərdişlərə alışmaq lazımdır?

- Öncə tabeliyində olan əsgərlərinin etibarını, hörmətini qazanmalısən. Bundan ötrü

yüshə girməyə hər vaxt hazırım, çünki hamısına güvəncim, inamım var.

- Mən Şabran rayonundanam, döyüş vəzifəm isə pulemyotçudur, - deyir digər postda olan əsgər Eşqin Heydərov özünü təqdim edir. - Yaxşı bilirəm ki, başlıca vəzifəmiz torpaqlarımızı son qarışına qədər işğaldan azad etməkdir. Hərbi hissəmizin döyüş ənənələrinə malik olması bizə ruh yüksəkliyi aşılalıyır, doğma hissəmizin döyüş bayrağını daim uca tutacağıq.

Xalid Mirzəzadə də silahdaşları ilə həmfikir olduğunu bildirir. Deyir ki, Azərbaycan Ordusunun zəfər yürüşünün iştirakçısı olmaq əsas arzusu- dur.

Qəlbi Vətən sevgisi ilə döyünən, torpaq uğrunda can əsirgəməyəcək mətin əsgərlərimizlə şirin söhbətlərim ovqatımı təzələyir. Bir anlığa könlüm qədim Qarabağımıza pervazlanır. Əli silahının tətiyində olan oğullarımıza baxanda, yəqin edərdim ki, Qarabağda könlü xoşluğu görəcəyimiz günə az qalıb...

Təmas xəttində gördüyüm əsgərlərin baxışlarından "Vətən, sənın əsgərinəm!" kəlmələrini oxumaq çətin deyildi...

**Polkovnik-leytenant**  
**Arif PƏNAHOV,**  
"Azərbaycan Ordusu",  
fotolar  
**M.MÖHBALİYEVİNDİR**



bir döyüşçü yaxşı bilməlidir ki, ana qədr müqəddəs olan Vətənimizi qorumaq ona etibar edilir və bu çox məsuliyyətli vəzifədir. Gərək döyüş növbəsi sənın həyatında ciddi bir si-

yəsində bir döyüşçü kimi yetişib bilməsin.

Elvin Məmmədov da təcrübəli döyüşçülərdəndir, hərbi xidmətə 16 ay əvvəl Şəmkirdən çağırılıb. Artıq ona məsul

gərək döyüşçüyə vətənpərvərlik, mərdlik, qorxmazlıq aşılalayan. Yeni belə mənəviyyətə malik olan əsgər heç vaxt pis əsgər ola bilməz. Tabeliyində olan əsgərlərlə dö-

**Başımı qaldırıb səmaya baxıram. Ağıl-qaralı buludlar dolub. Havadan qar qoxusu gəlir. Külək əsməsə də, soyuqdur. İrəli gedirik. Yolumuz səngərlərdədir...**

Zabıt Vidadi Əhmədov uzun müddətdir ön xətdə xidmət edir. Hərbiçiləri kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışır. Hər addımda hiss olunur ki, yoluylağani yaxşı tanıyır.

Taburun qarşısında bizi zabıt Cabid Fərhədov qarşıladı. O, torpaqlarımızın müdafiəsində dayanan hərbiçilərin xidmətindən söz açdı. Bildirdi ki, şəxsi heyət səngərlərdə həmişə ayıq-sayıqdır. "Əsgərlərimiz düşmən mövqələrini daim nəzarətdə saxlayır.



Atəşkəs rejimini pozmağa cəhd edən ermənilərin qarşısı qətiyyətlə alınır".

Torpaqlarımızı işğalçılardan qoruyan cəsur oğullar haqqında xoş sözlər eşitdikcə ovqatımız daha da yaxşılaşır. Mövqelərə də bu ovqatla yollanırıq. Uzaqdan işğal altında olan dağlarımız görünür. O

## “Torpaqlarımızı qorumaq bizim üzərimizə düşür”

dağlardan, o yerlərdən ötrü ürəyimiz qubar bağlayıb. Dağlar, çöllər bizim, biz də o yerlərin həsrətini çəkirik...

Səngərlərdə dayanan əsgərləri yüksək ovqatda gördük. Onların çöhrələrindən cəsurluq və məğrurluq yağır.

Əsgər Vüsal Quliyev ordu sıralarına Bakı şəhərinin Xəzər rayonundan çağırılıb.

- Ön xətdə xidmət etməkdən qürur duyuram, - əsgər Vüsal Quliyev söhbətə başladı. - Ordu sıralarına böyük həvəslə gəlmişəm. Çünki Vətənə əsgər olmaq çoxdankı ar-

zum idi. Adam istəyinə çatanda könlü xoşluğu tapır. Orta məktəbdə oxuyanda böyük qardaşım Firuz ordu sıralarında idi. Füzuli istiqamətində xidmət edirdi. Məzuniyyətə gələndə geyiminə, boy-buxununa həvəslə baxırdım. Firuzun formasını geyinmək mənə zövq verirdi. Xidmətə başladığım gündən silahların sirlərini həvəslə öyrəndim. Təcrübəli və səriştəli zabitlərin keçdikləri dərslər və məşğələlər səmərəli olurdu. Mərhələ-mərhələ hərbi bilik və döyüş vərdişlərinə yiyələnirdik.

Bu gün yurdumuzu qorumaq bizim üzərimizə düşür. Ona görə də xidmətimə məsuliyyət və diqqətlə yanaşıram. Səngərlərdə ayıq-sayıq dayanıb, yurdumuza keşik çəkirəm.

Sonra əsgərlərdən Natiq İbrahimov, Alik Qəhrəmanov və Elvin Məmmədovla tanış oldum...

Göz işlədikcə çöllərə, düzlərə baxıram. Yurdumun hər qarış torpağı mənı özünə çəkir.

**Mayor**  
**Vahid MƏHƏRRƏMOV,**  
"Azərbaycan Ordusu"

## Birliklərdə tank heyətlərinin yarışları keçirilir



**Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, yarışlarda tank heyətləri mənə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank-əleyhinə xəndəyi və eskarpı

dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik-sürücüləri müəyyən edəcəklər.

## Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Fevralın 22-dən 26-dək Ankara şəhərində (Türkiyə) beynəlxalq mikroçərrahiyyə, fevralın 22-dən martın 18-dək Vişkov şəhərində (Çexiya) kiçik komandirlər üçün liderlik, fevralın 23-dən iyunun 23-dək İstanbul şəhərində (Türkiyə) Silahlı Qüvvələrin ali komanda və idarəetmə heyəti üçün akademik, fevralın 23-dən iyunun 27-dək komandir və qərargah zabitləri üçün kurslar keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

**Müdafiə Nazirliyi  
Mətbuat Xidməti**

## Ata yolunun davamçıları

***Bir çoxu hərbi xidməti cəbhədə, düşmənlə üz-üzə olan mövqelərdə keçirir. Vətəni canından artıq sevən əsgərlərimiz cəbhə bölgəsində xidmət etməkdən qürur duyurlar. Əcdadlarımızdan bizə əmanət qalan bu məmləkəti qorumaq başlıca vəzifədir. Ərazilərimizin 20 faizinin erməni silahlıları tərəfindən işğala məruz qalması ilə nə xalqımız, nə də dövlətimiz barışmayacaq: işğal altında olan torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik.***

Ön xətdəki mövqelərə gəndə zabit Elmar Zeynalabdinov əsgərlərin sayıqlığından söz açdı. Dedi ki, düşmən bir an da olsun nəzarətsiz qalmır. "Postlarımızdan düşməne qəder olan məsafə çox yaxındı. Dəfələrlə mənfur ermənilər mövqələrimizə hücum etsələr də, rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində geri çəkilməyə məcbur olublar".

Zabit onu da əlavə etdi ki, gedəcəyimiz döyüş postu ən təhlükəli ərazidə yerləşir. Həm də bu postun strateji əhəmiyyəti var. Düşmən tez-tez posta atıcı silahlardan atəş açır. "Quşu gözdündən vuran" əsgərlərimiz isə erməniləri cavab atəşi ilə susmağa dərhal məcbur edirlər.

Mövqelərə çatdıq. Bizi çavuş Kamil Vəliyev qarşıladı. Kamil dedi ki, səhərdən yağışlar mövqələrimizi bir neçə istiqamətdən atəşə tutsalar da, layiqli cavablarını aldıqdan sonra susublar. Məncə komandiri ilk baxışdan mənə ba-



carıqlı və qətiyyətli döyüşçü təsiri bağışladı. Kamilin rəhbərlik etdiyi postda yaradılan şərait, səliqə-sahman könül oxşayan idi.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Kamil Vəliyevlə qısa söhbətdən məlum oldu ki, o, Qazax rayonunun Ağköynək kəndindəndir. İki ildən artıqdır ordu sıralarında müqavilə əsasında xidmət edir. Düşmənlə üz-üzə xidmət etməkdən qürur duyduğunu deyən çavuş onu da əlavə etdi ki, atası Nəbi də doğma rayonun müdafiəsində erməni qəsbkarlarına qarşı döyüşüb. Döyüşlərdən birində güllə yarısı alıb və Qarabağ müharibəsi əlilidir.

Ataları döyüşçü olmuş oğulları cəbhə bölgəsində görəndə qürur duyuram. Sevinirəm ki, Vətənin mərd oğulları atalarının yolunu seçiblər. Düşünürəm ki, bu da ailədən gələn Vətən, torpaq, millət sevgisidir.

Onunla bir postda olan çavuş Nazim Həzrətqu-

luzadə də deyir ki, yaxın qohumu qanlı-qadala illərdə Qarabağda, Ağdərədə erməni işğalçılarına qarşı döyüşüb. Ucabo, idmançı görkəmli bu gənc hələ orta məktəbdə oxuduğu illərdə idmanın cüdo növü ilə məşğul olduğunu xatırladı. Zamanında idman vərdisləri qazanan əsgər bu gün üzərinə düşən döyüş tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkmir.

Nazim daha sonra dedi ki, səngərdə sayıqlığını bir an belə itirmir. Gecələr mövqeləri atəşə tutan düşməne dərhal cavab atəşi açır və onları dərhal susmağa məcbur edirlər.

Növbəti müşahidə postunda görüşümüzü yekunlaşdırıb qayıdanda zabit E.Zeynalabdinov bildirdi ki, cəsur döyüşçülərimiz bir an da olsun düşməne aman vermirlər. Atəşkəsi pozan ermənilər bundan sonra da layiqli cavablarını alacaqlar.

**Mayor  
Bəxtiyar ƏLİYEV,  
"Azərbaycan Ordusu"**

Zamanı axarından saxlamaq olmur. Günler ay olur, aylar il, illər ömürləşir...

Şair-publisist Abdulla Qurbaniden eşitmişəm: "Cavanlıqda qazanılan bilik yaşlaşanda müdriklik olur". Yeniyetməlikdə oxunanlar fərdin dünyagörüşünü formalaşdırır. Yeniyetmə həyat həqiqətlərinə bu dərkdən baxır, illərini öyrəndiklərinə uyğunlaşdırma-uyğunlaşdırma ürəyinin təhrikiylə, öyrəndiklərinin, öyrənmək istədiklərinin zəmanətiylə böyük yola çıxır. Bu yol ömür yoludur...

Rəvanın da yaşanılmış illəri nağıllarımızdan, dastanlarımızdan "su içib" - barınıb. El naminə çətinliklərə sinə gərənlərin, şərə qılınc sıyrıanların, haqsızlığın gözlerini tökənlərin mənəvi qardaşı kimi böyüyüb. Bu qüdrətdə olmaq istəyib - el təəssübünü hərbiçilər çəkir, şərə hərbiçilər qılınc sıyıdır, haqsızlığın gözlerini hərbiçilər tökür. Yadıma düşür ki, yaxşı tanıdığım bir ailədə böyüyən Etibarın soruşmuşdum:

- Böyüyəndə kim olacaqsan? 6 yaşlı uşağın qaşları çatılmışdı. Bir qədər duruxandan sonra demişdi:

- Ağ atlı oğlan.  
Ağ atlı oğlanların missiyasının qurtuluş, nicat olduğunu o

yaşda dərk eləyibmiş Etibar...

Rəvan da qıbtəediləcək düşüncələrlə böyüyüb, orta təhsil alıb. Bakıdakı 160 sayılı orta məktəbin doqquzuncu sinfini bitirəndə uşaqlığına "Ağ atlı oğlan" a bənzəmək həvəsi yeniyetməliyində hərbiçilərə olmağa sövq edib onu. 2008-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Atası Zeynullahın, anası Yeganənin xeyir-duası ilə... El (bu anlamda Vətən) təəssübü çəkməyə, bir ömrü Vətən naminə yaşamağa - hərbiçilərə qərar verib.

Məşəli faciəsini eşitmişdi...  
Bağınis-Ayırım faciəsini eşitmişdi...

Xocalı faciəsini eşitmişdi...  
Rayonlarımızın işğal olduğunu bildirdi...

Bu ağırılar arzusunu dönməz eləmişdi - hərbiçilərə olmaqda.

...2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Tamam yeni mühit, yeni tə-

### Gənc zabitlərimiz

## Vətən sizə arxalanır



ləblər əhatəsində illərlə istisində isindi, işığı gözünə nur bildiyi istəyiylə qovuşub...

O günəcn Rəvan kimi tanınan gəncə "Kursant Rəvan Bayramov" - deyə müraciət edirdilər. Qürurlanırdı bu adla. Qüruru yerə-göyə sığışmırdı...

O günləri belə xatırlayır:  
- Etiraf edirəm ki, hərbi inti-

zama alışmaq çətin idi. Çətinliklər vardı. İlk təlimlərin çətinliklərini deyirəm. Onda komandirimin dedikləri mənə də, kursant yoldaşlarıma da əlavə döyüş, tərər verdi. Bu, hərbi işini öyrənməyə həvəsimizin, əslində, arzumuzun dönməliyinin başlanğıcı oldu.

Rəvan danışır, mən dinləyirəm...

Rəvan gözünü bir qədər aralıdakı qarlı dağlardan çəkir. O baxışda da sevgi var, bu baxışda da. Mənim baxışlarım onun baxışlarının pərvanəsidir; Rəvanın baxışları mənə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevi xatırlatdı. 1993-cü ildə bu həndəvərlərdən o tərəflərə belə duyğusalılıqla baxırdı. Bir neçə gündən sonra ermənilər o tərəflərdən uzaqlaşdırıldı.

- Oxudum, öyrəndim, ilk zabit rütbəsi aldım, - deyir Rəvan. - Səmimiyyətimə inanın, cəbhə bölgəsində xidmət edəcəyimi eşidəndə çox sevindim. Hərbi

anda deyildiyi kimi, Vətən naminə canından da keçməyə hazır olan digər kursant, - gülmüsünür, - zabit yoldaşlarım kimi...

"N" hərbi hissəsində mühəndis-istehkam taqımının komandiri vəzifəsində xidmət edir. Komandirləri onun intizamlı, bacarıqlı, vətənpərvər zabit olduğunu deyir... "Belə zabitlərə hamımız qürurlanırdıq" - hərbi hissənin digər zabitləri də belə düşünür, gümanındayam...

İk komandiri zabit Fikrət Qasımovu xatırlayır...

- Kursant olduğum illərdə qətiləşdirmişdim ki, komandir-əsgər münasibəti hərbi xidmətdə olduqca vacib amildir. Əsgərin komandirinə, komandirin isə əsgərinə hörmət və ehtiramı hərbi xidmətdə qarşılıqlı anlaşmanı asanlaşdırır, hərbi vəzifələrin, tapşırıqların icrası asanlaşır. Məni belə öyrətdilər, əsgərlərimi belə öyrədirdim...

Taqım komandiri leytenant Rəvan Bayramov ön xətdə xidmət edir. Torpaqlarımızın işğaldan azad ediləcəyi günün tezleşməsi arzusu ilə...

"Mən zabitəm!". Bu kəlmələri o qədər qürurla, o qədər sevgilərlə deyir ki...

**Rəşid HÜSEYNOV,  
"Azərbaycan Ordusu"**

## Hərbi təhsil

# Ulu öndərin adını daşıyan lisey

**Ana Vətənimiz Azərbaycanda peşəkar və yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Böyük öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.**

Dövlət başçısının 27 fevral 2004-cü il tarixli sərəncamı ilə "Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında" Cəmişid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi lisey yaradıldı. Beləliklə də, ümummilli liderimizin yaratdığı hərbi lisey onun xatirəsinin əbədiləşdirildiyi ünvanlardan biri oldu. Bu dövrdən başlayaraq təhsil müəssisəsində quruculuq işləri aparıldı, liseyin heyətində ümummilli liderimizin büstü ucaldıldı, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu istifadəyə verildi.

2004-cü ildən müstəqil

**Ümummilli lider Heydər Əliyev:**  
*Özünü hərbi peşəyə həsr edən hər bir gənc anlamalıdır: bu peşəyə özünü nə üçün həsr edir? Çünki hərbi peşə başqa peşələrə nisbətən asan deyil, çətindir. Nə üçün həsr edir? Demək, Vətəni qorumaq üçün, öz dövlətini, öz millətini qorumaq üçün! Hesab edirəm ki, hərbi təhsil alıb orduda xidmət etmək istəyən gəncin əsas məqsədi budur.*



yüksək biliklərə malik, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirmək kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn məktəbin tədris imkanları xeyli genişləndirilib. Kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımı şərait yaradılıb. Liseydə müxtəlif sinif

məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini monitorlarda seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr, kursantların nişan alma bacarıqları ekranda əks olunur.

Hərbi təhsil ocağında gənclərin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları, tibb məntəqəsi və digər obyektlər istifadəyə verilib. Kursantlar idman və bilik yarışlarında, fənn olimpiadalarında fəal iştirak edərək nailiyyətlər qazanırlar.

Liseydə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Ümummilli liderin dövlət və ordu quruculuğu sahəsində çoxşaxəli fəaliyyətini əhatə edən kitablar, ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunan taleyüklü qərarların surətləri, dahi şəxsiyyətin məktəbə səfərlərini əks etdirən fotosəkillər nümayiş etdirilir.

Təbii ki, bütün bunlar kursantların hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılıb və yataq dəstləri ilə təmin edilib. Kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə istirahət zalında təbiət və idman guşələri yaradılıb. Onlar gündəlik mətbuatı izləmək, dama, şahmat və digər id-

man növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.

Kursantların sağlamlığı və qidalanması həmişə diqqət mərkəzində saxlanılır. Onlar yemək saatlarında nizam-intizamla yeməxanaya daxil olur, qida rasionunda nəzərdə tutulan yüksək kalorili ərzaqlarla qidalanırlar. Hərbi həkim heyəti tərəfindən onların sağlamlığı tez-tez yoxlanılır, profilaktik tədbirlər görülür. Həmçinin liseydə hamam-camaşırxana, çay evi,

həd Xidmətinin, Daxili İşlər Nazirliyinin Akademiyalarında, digərləri isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirirlər. Geridə qoyduğumuz tədris ilində məzun olan kursantlardan biri qızıl, biri isə gümüş medala layiq görülüb. Təhsildə yüksək nəticələrə nail olmuş məzunlar Türkiyə Respublikasının, Rusiya Federasiyasının ali hərbi məktəblərinə göndəriliblər.

Müstəqil Azərbaycan dövlətinin gələcəyi, xoşbəxt taleyi bugünkü gənclərin təlim və tərbiyəsindən asılıdır. Ona görə də liseydə tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsində üstünlük verilir, onlara tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılması daim diqqət mərkəzindədir. Bu gün liseyin istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən məzunları öz intizamı, bilik və bacarığı ilə doğma təhsil ocağının adını daim uca tuturlar. Hərbi Liseyin 5 məzunu Vətənimizin müdafiəsində şücaət göstərərək qəhrəmancasına şəhid olub.

Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə vətənpərvərlik tərbiyəsini gücləndirməsi vacib əhəmiyyət kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin "Dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir" sözləri kursantların hərbi vətənpərvərlik tərbiyəsində əsas istiqamətdir. Vətənpərvərliyin kökündə min illər boyu öz ana torpağını göz bəbəyi kimi qorumaq, dövlətçili-



fəaliyyət göstərən lisey ümummilli liderimizin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin gələcəkdə savadlı, bacarıqlı, layiqli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atır.

Ötən dövr ərzində hərbi lisey mühüm inkişaf yolu keçib. Burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Vətəninə, dövlətinə və xalqına sədaqətli, tam orta təhsil üzrə

otaxları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, hərbi və tarixi ədəbiyyatla təmin olunmuş zəngin kitabxana vardır.

Atəş hazırlığı sinfi kursantların silahlı davranış qaydalarını öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Sınıfda müasir avadanlıqlar, kompüter dəstləri və iki atış monitoru quraşdırılıb. Hədəflərin real şəraitə uyğun yaxın və uzaqlığını, müxtəlif hava,



berbər xana mövcuddur.

Yaradılan şərait gənclərin hərbi sənətinə marağını xeyli artırıb. 2015-2016-cı tədris ilində ən yüksək bal toplayan kursantlar Türkiyə Silahlı Qüvvələrinin əsgəri liseylərində təhsil almaq üçün göndəriliblər.

Hərbi Liseyi bitirmiş kursantlar təhsillərini Dövlət Sər-

yimizi, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi inkişaf etdirmək durur. Heydər Əliyev adına Hərbi Liseydə əsas məqsəd də gənclərimizi bu ruhda Vətənimizin müdafiəsinə hazırlamaq, onlara hərbi işə dair bilik və vərdişləri qazandırmaqdan ibarətdir.

**Nəriman NƏCƏFOV,  
"Azərbaycan Ordusu"**

# Hərbi musiqimizin maestrosu

Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyi Hərbi Orkestr Xidmətinin rəisi, xalq artisti, professor general-mayor Yusif Axundzadənin 70 illik yubileyinə həsr edilmiş konsert keçirilib

***Fevralın 20-də musiqi mədəniyyətimizin beşiyi hesab olunan və böyük Üzeyir Hacıbəyovun adını daşıyan Bakı Musiqi Akademiyasının böyük zalında bir ayrı ab-hava vardı. Azərbaycan və dünya musiqi nəhənglərinin bənzərsiz əsərlərinin dəfələrlə səsləndiyi geniş salonda musiqi xiridarları və sevrələri bu dəfə hərbi musiqimizin maestrosu general-mayor Yusif Axundzadənin 70 illiyinin işığına toplaşmışdılar. Maestro həm də Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının müdürüdür.***



Konsertə incəsənəti qiymətləndirən, musiqini dərinlən duyan insanlar gəlmişdilər. Onlar Yusif Axundzadənin yetirməsi olan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinə məxsus estrada heyətinin ifasında sənət incilərini dinləyəcəkdilər. Xalq artistinin yaradıcılığını yüksək dəyərləndirənlər arasında tanınmış sənət adamları, Bakı Musiqi Akademiyasının professor-müəllimləri, tələbələr, hərbiçilər zalda öz yerlərini

tutmuşdular.

Maestro Yusif Axundzadəni, bəlkə də, geniş təqdim etməyə ehtiyac yoxdur. Onun tərcümeyi-halına diqqət yetirdikdə heyretlənməyə bilmirsen. Yetərinə uzun müddətdir - 1970-ci ildən Silahlı Qüvvələrdə xidmət edir. Sovet dövründə iki dəfə Moskvada Qızıl Meydanda keçirilən paradda iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himnini nəfəs alətləri üçün Yusif Axundzadə

hazırlayıb. Ölkəmizə gələn xarici ölkələrin prezidentlərini, digər yüksək vəzifəli dövlət xadimlərini qarşılayarkən həmin ölkələrin himnlərini onun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin Hərbi Orkestri canlı olaraq yüksək səviyyədə səsləndirir. Hətta İsvaçrən, Qazaxıstanın, Rusiyanın, Pakistanın dövlət başçıları yaxınlaşıb orkestrimizə öz təşəkkürünü bildiriblər.

Pedaqoji fəaliyyətlə məşğul olan sənətkar bir sıra musiqi dərslərini hazırlayıb. Eyni zamanda, Yusif Axundzadənin bəstələri də musiqisevərlərə yaxşı tanışdır. Xoşdur ki, xalq artisti yazdığı "Azərbaycan" marşını Silahlı Qüvvələrimizə həsr edib. Maestroya ilk fəxri ad - əməkdar mədəniyyət işçisi adı 1979-cu ildə verilib. 1988-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb.

Xidmətini o, 1992-ci ildən Azərbaycan Ordusunda davam etdirir. 1998-ci ildə musiqi sahəsində fəaliyyətini yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin fərmanı ilə ona Azərbaycanın xalq artisti adı verilib.

2006-cı ildə Prezidentimiz İlham Əliyev onu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib. 2015-ci ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təqdimatı ilə Müdafiə Nazirliyi Hərbi Orkestr Xidmətinin rəisi general-mayor rütbəsinə layiq görülüb.

Bakı Musiqi Akademiyasının böyük zalında general-mayor Yusif Axundzadənin şəhinə səslənən bir-birindən



gözəl musiqi əsərləri heç kimi biganə buraxmadı.

Azərbaycan və dünya estradasının ən gözəl nümunələrini o gün orkestrin solistləri - əməkdar artist Səbinə Əsədova, Kənan Qədimov, Nərin

vadin yazdığı məşhur "Baxıb türkün bayrağına" marşı da sənət məbədinə peşəkarlıqla səsləndirildi.

Estrada heyətinin bənzərsiz çıxışı, müğənnilərin səhnə mədəniyyətindən tutmuş incə və zərif ifaları zalda musiqi xiridarlarını, sözlün həqiqi mənasında, valeh etdi.

Konsertin sonunda səhnəyə qalxan general-mayor Yusif Axundzadə həm estrada heyətinə, həm də zalda əyləşən musiqisevərlərə dərin minnətdarlığını bildirdi.

- Bu gün, doğrudan da, gözəl və unudulmaz bir gün oldu, - maestro bizimlə söhbətində dedi. - Mənə elə gəlir ki, konsert yüksək səviyyədə keçdi. Nümunəvi hərbi orkestrin estrada heyəti çox zəhmət çəkib hazırlamışdı, həm so-



Abdullayeva və Aynur İsgəndərli yüksək səviyyədə ifa etdilər. Müslüm Maqomayevin, Oqtay Ağayevin repertuarından götürülmüş və həmişə seve-seve dinlədiyimiz, unudulmaz Tofiq Quliyevin və digər bəstəkarlarımızın yazdığı, heç zaman tərəvətini itirməyən, ürəyatımlı mahnılar tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılandı.

Konsertdə dahi Üzeyir Hacıbəyovun yaradıcılığının məhsulu olan və sözlərini vətənpərvər şairimiz Əhməd Ca-

listlər, həm orkestrdə oturan musiqiçilər gözəl ifa etdilər. Konsert yekunlaşanda Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli yüksək hazırlığa görə öz təşəkkürünü bildirdi. Bunu özüme qarşı diqqətin, Müdafiə Nazirliyi Hərbi Orkestri heyətinin fəaliyyətinə yüksək qiymətin ifadəsi hesab edirəm.

**Əbülfət QASIMOV,**  
"Azərbaycan Ordusu",  
fotolar  
çavuş

**Namiq PƏNAHOVUNDUR**

## Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

**23 fevral 2016-cı il.**

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərdə iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Bərd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən

Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyax, Çiləbürt, Çaylı, Yarımcı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq, düşmənin atəş nöqtələrinə, mövqələrinə və sənəqlərinə 120 dəfə atəş zərbəsi endirib.



*Gənc əsgərlərin hərbi andiçmə mərasimi başa çatdıqdan sonra valideynlər əsgər kazarmalarına, yeməxanaya və məişət otaqlarına baş çəkdi. Övladları üçün hərbi hissədə yaradılmış şəraitlə yaxından tanış oldular. Çöhrələrindən hiss olunurdu ki, onlar gördüklərindən razı qalıblar. Ürəkləri dolu olan valideynlər təəssüratlarını bizimlə bölüşdülər. Onlardan eşitdiklərimiz xoş sözləri oxuculara təqdim edirik.*

**Əsgər anası Dilbər İbrahimoğlu:**

- Hərbi hissədə ilk dəfədir oluram. Andiçmə mərasimini yaxından izlədim. Oğlum Əli İbrahimov hərbi geyimdə görəndə qürur hissi keçirdim.

### Valideyn sözü

## "Vətənə layiqli əsgər olacaq"

Onun şux yerışı, cəld hərəkətləri məni çox sevindirdi. Artıq oğlum böyüyüb Vətənə əsgər olub. Ordumuzun inkişafı göz qabağındadır. Zabitlərimiz, əsgərlərimiz çox bacarıqlıdır. İnanıram ki, oğlum da hərbi bilikləri öyrənib Vətənə layiqli əsgər olacaq, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq. Yeri gəlmişkən deyim ki, Əlinin atası Tahir İbrahimov da hərbiçidir. Oğlum dünyaya göz açdığı gün

dən atasını hərbi formada görüb. Onun xidmətə marağı böyükdür. Ona görə inamla deyirəm ki, Əli atasının yolunu uğurla davam etdirəcək.

**Əsgər atası Saməddin Məmmədov:**

- Ata üçün oğlunu əsgər formasında görmək şərəfidir. Sevinirəm ki, bu səadət mənə də nəsib olub. Vətənə əsgər olduğuna görə oğlum Üzeyir Məmmədli də qürurludur. O, bu günü çoxdan gözləyirdi.



Mərasim başa çatandan sonra övladımı bağrıma basdım. Əlamətdar gün münasibəti ilə onu da, əsgər dostlarını da təbrik edib uğurlar arzuladım. Ordumuzun inkişafı biz valideynlərə qol-qanad verir. Qələbəyə inamımız daha da artır. Azərbaycan əsgərinin qarşısında düşmən məhvə, məğlubiyyətə məhkumdur. Yaşasın, Azərbaycan əsgəri!

**Mayor Vahid MƏHƏRRƏMOV,**  
"Azərbaycan Ordusu"

## Milli Qəhrəmanlarımız

# Yurd həsrətli Vətən oğlu



**Fevralın 19-da Bakı şəhəri Nərimanov rayonundakı 177 sayılı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun xatirəsinə həsr olunmuş "Şəhidlər ölməzlər" adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivləri, respublika ictimaiyyətinin nümayəndələri, qəhrəmanın ailə üzvləri iştirak ediblər.**

Anım mərasimində ümum-milliləşdirilmiş Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəman Ə.Əhmədovun şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar. Tədbiri Azərbaycan dili və ədəbiyyatı müəllim

limi Nazilə Əliyeva açaraq, qonaqları salamlayıb. Dərs dediyi məktəbdə o, vətənpərvərlik mövzusunda tədbirlərin münəzəm keçirilməsindən danışdı. "Belə görüşlərin keçirilməsi şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirir, onlara qəhrəmanlarımızın döyüş yollarından nümunə götürməyi aşılayır. Şagirdlərimiz qəhrəmanlar haqqında müstəqil araşdırmalar aparır

və sonra referat hazırlayırlar", - deyərək Nazilə müəllim çıxışını bitirib.

Sonra məktəblilərin ifasında Milli Qəhrəmanın döyüş və ömür yolundan bəhs edən ədəbi-bədii kompozisiya səsləndirilib. Qeyd olunub ki, Əsəd Cəlal oğlu Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Hamamlı bölgəsinin Saral kəndində dünyaya göz açıb. Ailədə beş qardaş, bir bacı olublar. Almaniyanın Drezden şəhərində Sovet qoşunları tərkibindəki tank hissəsində hərbi xidmət keçən Ə.Əhmədov eşidir ki, Ermənistandan azərbaycanlılar qovulub. Bu xəbər Əsədi çox mütəəssir edir. Yadına doğma yerləri düşür. Bir müddətdən sonra isə eşidir ki, Bakıda 20 Yanvar faciəsi baş verib, ermənilərin Azərbaycana silahlı basqınları başlayıb...

Hərbi xidmətdən geri dönməyə Əsədin qəlbi mübarizə alovu ilə yanırdı. Ermənistanın işğalçı ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlara başladığı bir zamanda Əsəd də yaşlıları kimi silaha sarılıaraq Vətənin müdafiəsinə qalxdı. 1992-ci ilin martında doğma ordumuzda hərbi xidmətə başladı.

Şuşa rayonunun Zarışlı, Salatinkənd və Turşsu məntəqələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Ağdamın Şelli,



Abdal-Gülablı, Güllüca, Papravend və Naxçıvan kəndləri uğrunda gedən döyüşlərdə rəşadətli vuruşub, komandiri olduğu tankın heyətiylə düşmənin atəş nöqtələrini məhv edib. 1992-ci il iyulun 31-də Ağdamın Papravend kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Hərbi hissə komandirinin raportundan oxuyuruq ki, Əsəd qorxmaz, vətəncanlı, xalqını sevən cəsur bir əsgər idi. O, sərrast atəşləri ilə düşməni sarsıdırdı. Ən ağır və təhlükəli döyüş zonalarına onu göndərirdilər. O da uğurla geri qayırdı.

Döyüşçü dostu Qabil Qaçayev xatirələrində yazır ki, Əsəd Əhmədovu orduya gəldiyi gündən Vətənə, torpağa, xalqa ülvə hissələrlə bağlı, qeyrətli və namuslu bir əsgər kimi tanıyırdım. "Cəbhədəki vəziyyət daim onu narahat edirdi. Düşməne qarşı necə amansız olduğuna dəfələrlə şahid olmuşam. Əsgəran rayonunun bir çox yaşayış məntəqələrinin azad olunmasında Əsədin tank heyəti qəhrəmanlıq nümunələri göstərmişdi".

Tədbir hərbi vətənpərvərlik mahnılarının səsləndirilməsiylə davam edib.

Sonra Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi polkovnik Qeşəm Mahmudov çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərimizə qəhrəmanlıq ovqatı aşılayır, onların hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır və gələcəyin əsgərləri olan gənc nəsle Vətən qarşısında müqəddəs borclarını yerinə yetirməkdə yardımçı olur.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizəgə Qənizadə qəhrəmanlarımızın şərəfli ömür yollarının öyrənilməsinin, bugünkü gəncliyə təbliğ edilməsinin vacibliyini vurğulayıb, gələcəkdə düşmənlə mübarizədə belə qəhrəmanlarımızın onlara örnək olacağını bildirib.

Qəhrəmanın ailə üzvləri Afiyə və İntiqam Əhmədovlar məktəb rəhbərliyini minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, Əsədin qısa, lakin şərəfli ömür yolu gənclərə nümunədir. "O, canını respublikamızın müstəqilliyi və bütövlüyü uğrunda, bugünkü firavan həyatımız naminə qurban verib. Biz fəxr edirik ki, onun adı qəhrəmanların sırasında daim fəxrərlə çəkilir və qəlblərdə yaşayacaq".

Məktəbin direktoru Həqiqət Qarayeva qonaqlara təşəkkürünü bildirib və belə tədbirlərin davamlı olacağını qeyd edib.

Mərasim xalq artisti Mübariz Tağıyevin ifasında səsləndirilən "Zəfər marşı" mahnısının sədaları altında sona çatıb.

**Lalə HÜSEYNOVA,  
"Azərbaycan Ordusu"**

## Xocalı soyqırımı

# Qisas qiyamətə qalmaz

O, Xocalıda doğulub boya-başa çatıb. Qonşuları Vasif Məmmədovla 1989-cu ildə ailə qurub. Övladları da Xocalıda dünyaya gəlib. Ömrünün ən xoş günlərini Xocalıda yaşayırdı, övladları Asif və Rəvanla, həyat yoldaşı ilə xoşbəxt idi...

Oktyabrın 30-da Xocalıyla avtomobil əlaqəsi kəsilmişdi və yeganə nəqliyyat vasitəsi vertolyot idi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhəlinin qəhrəmanlığı, cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi yerli özünümüdafiə dəstəsi və polisdən təşkil olunmuşdu. Xocalının ilk şəhidi 1991-ci ildə Ceyran xanımın bacısının yoldaşı Zahid Lətif oğlu Muradov olmuşdu. Həyat yoldaşı Vasif də o çətin günlərdə doğma rayonun özünümüdafiə taboruna ilk qatılardan idi.

Müsaibim deyir ki, fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikalardan atəşə məruz qalırdı.

- Xocalıların ürəklərinə də heç zaman sönməyən dağ vuruldu o gecə, - deyərək Ceyran xanım nə qədər çətin olsa da söhbət edir. - Ana baladan, bacı qardaşdan ayrı düşdü. Quduzlaşmış düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqları valideynlərinin, valideynləri övladlarının gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirdilər. Xocalının neçə-neçə qeyrətli qız-gəlinləri əsir alındı. Təsvir etməkdə belə çətinlik çəkdiyim dəhşətdən canını qurtarıb ayağıyalın, başıaçıq meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqları, dünyadan xəbərsiz körpənin gözlərini həyata əbədi yummuşu ananın buz kimi soyuq sinəsində süd axtarmasını göz önünə gətirin...



Vasif qardaşı Rasiflə birlikdə vuruşurdu. Onlar da əhəlinin Xocalıdan çıxmasına kömək edirdi. Rasif vurulanda Vasif də görür, ancaq dayanmır. Sonra qayıdır ki, qardaşına kömək eləsin. Onda görür ki, Rasif şəhid olub. Vasif də ermənilərin mühasirəsinə düşür və əsirlikdə öldürülür.

Müsaibimə görə, ermənilərin törətdikləri bu vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlıqlarını belə kölgədə qoydular. Bu faciə baş

verəndə mənim cəmi 11 yaşım vardı. Nələr olduğunu böyüklərimizdən, müəllimlərimizdən eşitməmişdik...

Ceyran xanım deyir ki, sinif yoldaşı Hidayət Eyvazovun başı bədənindən ayrılmışdı. Anası meyiti belə görməsin deyə başını bədənə şərflə bağlamışdılar. Bu meyitlərin arasında qayıq Rasif Məmmədovun, onun 19 yaşlı oğlu Zahir Məmmədovun, baldızının yoldaşı Selim Həşimovun cəsədlərini tapırlar. Martın 3-də səhər saatlarında pəncərə döyüləndə isə ona Vasifin də şəhid olduğunu bildirirlər.

Ceyran xanım yenə də gözlərini harasa zilləyib danışır. "O anlar nə hiss etdiyimi hələ də özümə belə izah edə bilmirəm. Meyitlər maşından düşürüləndə özümdə güc taparaq Vasifin nəşinə diqqətlə baxdım. Qolunun birinə avtomatın bütün darğını boşaltmışdılar. Qarnı küt alətlə deşilmiş, boynu sındırılmışdı. Tanınmaz hala salınmışdı. Ümumiyyətlə, faciə zamanı 70 nəfərdən çox qohumumu itirmişəm".

Ceyran xanım Asif və Rəvanı Vətənə, millətə, atalarına layiq övladlar kimi böyüdü. Asif indi hərbiçidir. Bu ailə də əzizlərinin qanı tökülmüş doğma Xocalıya qayıdacaqları günün həsrətlə gözləyir.

Qisas qiyamətə qalmaz, - deyirlər. Hamımız inanırıq ki, gec ya tez, cinayətkarlar öz layiqli cavablarını alacaqlar. Xocalı şəhidlərinin də ruhu bizi onda bağışlayacaq.

**Leytenant  
Günay TAĞIYEVA,  
"Azərbaycan Ordusu"**



**Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı, şaxtalı qışında Xocalıda üzləşdi. Fevralın 25-dən 26-na keçən gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ bəşəriyyət belə müsibət, belə vəhşilik görməmişdi. Aradan 24 il keçsə də, bu yara qaysaq bağlamayıb...**

Ceyran Əzizovanı altı ildir ki, tanıyıram. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavinidir. Nə Xocalını, nə də o məşum gecədə yaşananları unutmayan Ceyran xanım bu dəhşətli faciədən danışanda baxışları uzaq bir nöqtəyə zillənər, üzünün ifadəsi tez-tez dəyişər, qəm-qüssə sifətindən sezişirdi.

*Ordu və cəmiyyət*

# Ürək Vətən üçün döyünəndə...

*Heç vaxt öz tərəvətini, gücünü  
itirməyən Vətən sevgisi əbədi bir  
qəlb odudur və insan bu sevgiyə  
köklənəndə dünyanın bütün gücü  
sanki onun qollarına toplanır, gö-  
yün nuru onun qəlbinə, fikrinə  
hopur. Abiyat xanımın da gözlə-  
rində, Vətən eşqi ilə döyünən ürə-  
yində də bu sevgi var.*

*Müsaibimiz Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İtti-  
faqı Komitəsinin sədri, "Tərəqqi" medalına layiq görülmüş  
Abiyat xanım Ağadadaşovadır.*



**- Abiyat xanım, cəbhə xəttində yerləşən hərbi hissələrə vaxtaşırı səfərləriniz hansı hisslərlə bağlıdır?**

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, ordunun silahlanmasına qəbul edilən ən müasir döyüş texnikaları, silahsursat, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, eləcə də müdafiə sahəsinə aid infrastruktur dəyişiklikləri və digər məsələlər hər birimizdə qürur doğurur. Bu gün ordumuz məhz bu qayğının hesabına bölgənin ən qüdrətli ordusuna çevrilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidmətləri sayəsində ordu ilə xalq arasında mənəvi birlik son illər daha da möhkəmlənib.

Biz də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun dəstəyi ilə davamlı olaraq bütün bölgələrə səfər edirik, ələlxüsüs də ön xəttə.

Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bu yoxdursa, o insan mənəviyyətsizdir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidməti ilə qurmalıdır. Umummillil lider Heydər Əliyev Vətən və xalq mənafeyinin şəxsi maraqlardan daim üstün tutulmasını vacib şərt hesab edirdi və bildirdirdi ki, milli məniyyət hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. "Milli məniyyəti olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün fəaliyyət göstərməyə sövq edir".

Bizlər də həmişə və hər yerdə Azərbaycan naminə çalışmalı, onun hərtərəfli yüksəlişinə səy göstərməli, milli-mənəvi dəyərlərimizi qorumağıq. Bir sözlə, Vətən və xalq qarşısında məsuliyyətimizi əməli fəaliyyətimizlə doğrultmağa çalışmalıyıq.

**- Rəhbəri olduğunuz təşkilatın xeyrixah əməlləri çoxdur. Gah şəhid ailələrində olursunuz, gah da ehtiyacı olan digər insanlara kömək edirsiniz...**

- Komitəmizin fəaliyyəti çoxsahəlidir. Biz bir komitə olaraq qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, ehtiyacı olan insanlara əlimizdən gələn köməyi əsirgəmirik. Bir dəfə qərara aldığımız ki, təhsildə əlaç və ictimai işlərdə fəal olan kursantları mükafatlandırmaq. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 5 nəfər, Heydər Əliyev adına Hərbi Liseyin isə 10 nəfər əlaç kursantına əlavə təqaüd verilir. Azatmütlülük üzvlərimizin ölkənin müxtəlif ali məktəblərində təhsil alan övladlarına da əlavə təqaüd verilməsinə nail oluruq.

Bundan əlavə, ittifaq üzvlərinin sosial-iqtisadi mənafeələrini və hüquqlarını müdafiə edir, onların sağlamlıqlarının qayğısına qalır, ehtiyacı olanların sanatoriya və istirahət mərkəzlərinə göndərilməsini, bəzilərini isə davamlı maddi yardım göstərməsini həyata keçiririk.

**- 2015-ci il arxada qaldı. Geriyə baxanda, yaqın ki, özünü hesab verirsiniz. Gördüyünüz işlər, həyata keçirdiyiniz layihələr sizi qane edirmi?**

- Umumiyyətlə, hər bir təşkilat rəhbəri hər zaman gördüyü işlərə görə özünə hesabat verməlidir. Mən də bu baxımdan hərdən düşünürəm ki, fəaliyyətimiz necə olub, qarşıda hansı vacib işləri görmək lazımdır. Otən ilin martında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan əsgər və zabitlərimiz üçün qanvermə aksiyası təşkil etdik. Aksiyada 40 nəfər üzvlümüz

iştirak etdi. Xalqımızın görkəmli hərbi xadimi general-leytenant Əlağa Şıxlinskiyin anadan olmasının 150 illik yubileyi münasibəti ilə tədbirə də qatıldığımız, onun məzarı ətrafında abadlaşdırma işləri aparıldıq.

Hər il olduğu kimi, 9 May - Qələbə günü münasibəti ilə Böyük Vətən müharibəsi veteranları ilə bayram süfrəsi arxasında görüş keçirdik, ənənəməzə sadıq olaraq onlara hədiyyələr təqdim etdik.

Cəbhə bölgəsindəki hərbi hospitalda müalicə alan döyüşçülərimizə də baş çəkdik, hər birinin səhhəti ilə maraqlandıq və hospitala ən müasir kompüter dəsti hədiyyə etdik.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümünə həsr olunmuş "Vətən uğrunda" hərbi vətənpərvərlik mahnı müsabiqəsi, habelə, Silahlı Qüvvələrin şəxsi heyəti arasında "Bayrağımız - milli qürurumuzdur" yazı müsabiqəsi, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ümummillil lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş stolüstü idman növləri üzrə təşkil etdiyi yarışların qaliblərinə də fəxri fərman, pul mükafatı və digər hədiyyələr təqdim etdik.

**- Gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə bağlı fikirləriniz...**

- Ölkənin gələcəyi onun gəncliyindən aslıdır. Gənclərimizin vətənpərvərlik tərbiyəsi dedikdə, hər kəsin vətəndaş məsuliyyəti, hər an Vətənin və xalqının müdafiəsinə hazır olması başa düşülür. Cəmiyyətimizin ən başlıca borcu gənclərimizi orduya hazırlamaqdır. Hər bir gənc, ailəsi kimi, doğulduğu Vətəni üçün də önəmli şəxsiyyət olmağa çalışmalı, Vətən qarşısında öz borcunu dərinləndirən başa düşməlidir.

Gənclərimizin fiziki və mənəvi sağlamlığı, doğru-

dan da, cəmiyyətimiz üçün çox önəmlidir. Üzümü valideynlərə, təhsil işçilərinə, hər bir vətəndaşımıza tutaraq demək istədim ki, gələcəyimizi təmin etmək məqsədilə gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi üçün bütün imkanlarımızı səfərbər etməliyik.

İstərdim ki, Azərbaycan gəncləri yüksək təhsilə, mədəniyyətə sahib olmaqla ölkəmizin adını ucalara qaldırsınlar, Vətənimiz uğrunda hər cür fədakarlığa hazır olsunlar.

Yeri gəlmişkən, bu gün Müdafiə Nazirliyi rəhbərliyinin təşkilatçılığı ilə bölgələrdə müntəzəm keçirilən hərbi vətənpərvərlik tədbirləri barədə danışmaq istərdim. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin yorulmaz əməyi ilə araya-ərsəyə gələn belə tədbirləri yüksək qiymətləndirirəm. Bu tədbirlər ordu sıralarında xidmət edən gənclərimizin döyüş ruhunu artırmaqla yanaşı, həm də onları sabahımızın vətənpərvər qurucuları olmağa hazırlayır.

**- "Azərbaycan Ordusu"nun səhifələrində hansı yeni mövzular oxumaq istərdiniz?**

- Sözlüm həqiqi mənəsində, özümü redaksiyanın dostu, həm də qəzetinizin fəal oxucusu hesab edirəm. Bizim komitə tərəfindən həyata keçirilən bütün layihələrin ictimaiyyətə təbliğ olunmasında yaxından iştirak etdiyinizə görə redaksiyanın rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Qəzetinizdə ordumuzla bağlı bütün sahələri əhatə edən mövzular var. Mən isə hərbi xidmətin gənclərimizə təsiri, onların həyata baxışlarında, mənəvi-psixoloji cəhətdən formalaşmasında rolunu əks etdirən mövzuları daha çox oxumaq istərdim. Xidmət müddətini başa vuran gənclərimizin ordu həyatından təəssüratları haqqında yazılar da gərəkli olardı.

**- Ənənəvi sual: oxucularımıza arzularınız...**

- Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etməsi xəbərini eşitmək hər bir oxucunun intizarla gözlədiyi xəbərdir. Əlbəttə, bu xəbər hər şeydən öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu şad edəcək, illərdir öz doğma ocaqlarına, ata-baba yurdlarına dönmək arzusunda olan insanların sevindirəcək. Qələbə xəbərini oxumaq arzusu ilə qəzetinizin bütün oxucularına cansağlığı diləyirəm.

**- Abiyat xanım, maraqlı müsahibəyə görə çox sağ olun.**

**Söhbətəşdi:  
leytenant  
Günay TAĞIYEVA,  
"Azərbaycan Ordusu"**

## Xəbərlər: hadisələr, faktlar

**ABŞ-ın Miçigan ştatında baş verən silahlı hücum nəticəsində 6 nəfər öldürülüb**

ABŞ-ın Miçigan ştatında baş verən silahlı hücum nəticəsində 6 nəfər öldürülüb.

Ştatın Kalamazu şəhərində silahlı şəxs atəş açaraq 9 nəfərə xəsarət yetirib. Həmin şəxslərdən 6-sı həlak olub. Yaralılarından ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisədən sonra 2 nəfəri şübhəli şəxs qismində saxlayıb.



**Pakistanda terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı həlak olub**




Pakistan mətbuatının verdiyi xəbərə görə, Faysalabad şəhərində terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı həlak olub.

Terrorçular hadisə yerində radikal xarakterli vərəqələr də yayıblar. Məlumatla görə, vərəqələrdə bildirilir ki, Pakistandakı son hücumlara görə məsuliyyəti guya "İslam dövləti" terrorçu qruplaşması öz üzərinə götürür.

Yerli polis idarəsinin nümayəndəsi jurnalistlərə bildirib ki, bu haqda hələlik dəqiq məlumat olmasa da, son hücumlarda "İslam Dövləti" qruplaşmasının əli olduğunu istisna etmək düzgün deyil. O qeyd edib ki, son bir həftə ərzində ölkənin paytaxtı İslamabadda, həmçinin Laxor şəhərində hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumlar olub.

**Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ olub**

Fevralın 22-də Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Meteoroloji Xidməti məlumat yayıb.



Yeraltı təkanların episentri İvozima adasından 329 kilometr cənub-şərqdə, ocağı 30 kilometr dərinlikdə yerləşib. Sənam təhlükəsi elan olunmayıb. Dağıntılı və zərərçəkənlər barədə məlumat verilmir.

**Malayziyanın şərqində güclü daşqınlara görə 8 minədək insan təxliyyə edildi**



Malayziyanın hökumət orqanları ölkənin şərq sahillərində güclü daşqınlara görə 8 minədək sakini təxliyyə edib. Bu barədə fəlakətdən daha çox ziyan çəkən

Saravak ştatının Mülki Müdafiə İdarəsi fevralın 22-də məlumat yayıb.

İdarədən bildirləblər ki, hazırda təxliyyə olunanları yerləşdirmək üçün 47 müvəqqəti məntəqə açılıb. Təxliyyə edilənlərin əksəriyyəti ştatın inzibati mərkəzi Kuçinq şəhərində yerləşdirilib.

**Əbu Dabidə yeni ofis binası**

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində daha bir qüllənin tikintisi planlaşdırılır.

Avstraliyanın "PTW" arxitektura şirkəti "Invest AD" iri ərəb investisiya kompaniyasının baş ofisinin layihəsini təqdim edib. 22 mərtəbəli yeni qüllənin dizaynı kifayət qədər sadə və ciddidir. Binanın ümumi sahəsi 22 min kvadratmetrdir. Qüllənin əsas sahələri ofis yerlərindən ibarətdir. Onun interyerində yaşıllıqdan çox istifadə edilib. Layihəyə əsasən, binada enerjiyə qənaət edən texnologiya tətbiq olunacaq.



**AZƏRTAC-ın  
materialları əsasında**

*Xocalıda şəhid olanların ruhuna ithaf edirəm.*

Qar yağır...  
Buz bağlamış yolların əli-ayağı uyusub elə bil. Ağ qarda, göz buzda ev-eşiyindən çıxıb çölə-düzə səpələnənlərin əlindən yapışan yolların yükü boynundan böyük olduğunu nə Yaradan duyur, nə yaradılan. Vahiməni yara-yara, qar qalağını dizləyə-dizləyə ölümdən, əsirlikdən qaçıb Ağdama sarı yol alıb biçərələr, çarəsiz Xocalılar...

Yaşlıların yerişinin qırıxığı açılıb, elə bil. Bu, can qorxusu deyil, qaçanların izinə düşüb gələn ölümün onun hoyuna yetənə, əlindən yapışana çatacağından ehtiyatlanmaq idi...

Yorulan bir hovurluğuna da olsa nəfəs demir. Arxadan ölüm gəlir, əsirlik gəlir, qarşıda iynənin ucu boyda ümid işığı var. O işığa can atırlar...

Bir cavan gəlin südəmər körpəsini belinə şələləyib, 4-5 yaşlı oğlunun əlindən yapışmış. Buz bağlamış yollar ayaqlarının altından sürüşür. 4-5 yaşlı uşaq üçüm-üçüm uçunsa da, dəqiqələr ötdükcə yerisi zəifləsə də, dillənir. Südəmər körpənin qığıltısı aydınlığıyla eşidilir...

Uşaq arada geri boylanır, yerişini yavaşlımadan qorxu, vahimə içində baxır, nə

## Publisistik düşüncələr

# Qar yağır

(esse)



duyursa, nə hiss eləyirsə, pıçiltıyla "Yaxınlaşırlar..." - deyir. Uşağın səsindəki qəhər gəlini varından yox eləsə də, gözlerini qarşı tərəfdən yayındırmadan "Qorxma, çatammazlar", - deyir. Göz yaşları ürəyinə axır...

İyirmi-iyirmi beş addım qabaqda gedən 70-75 yaşlı kişinin ayağı sürüşür. Yıxılır. Pis yığılır. Dirseklənin, qalmaq istəyir, qalxa bilmir - ayağı qırılıb...

Gəlin qocanın qolundan yapışır. Ayağa qaldırmaq, qoluna girib bu hündəvələr-

dən uzaqlaşdırmaq istəyir. Qaldıra bilmir. Qoca köks ötürür:

- Sən get, a bala. Ataları döyüşür, ümid özünədi. Uşaqları bir yana çıxart, - pıçıldayır. - Son nəfəsimi erməniyə təslim eləməyəm...

Şaxta iki damla göz yaşını yanağında dondurur...

Gəlin qocaya baxır, ətəyindən yapışmış oğluna baxır, xeyli aralıda görünən qaraltılara baxır. Əyilib qocanın üzündən öpür:

- Qonşuluq haqqını halal

elə, Səməd baba, - deyir. Hönkürür. Ayağını sürüyə-sürüyə uzaqlaşmaqda olan qaraltılara doğru gedir...

Bir vaxtlar hər koluna, hər cığırına bələd olduğu meşəlik görünəndə dizinin taqəti artır elə bil...

Gözaltı arxaya baxır... Səməd kişinin sol qoltuğu qan içindədi...

Qarşıda illər yormuş Palıd, Palıdın arxasında meşəlik görünür.

Qarşı tərəfdən də anlaşılmaz səslər gəlir, arxadan da...

Gəlinin baş örtüyü sürüşüb düşür. Hiss eləmir. Hiss eləsə də dayanıb götürməzdi...

Taqəti olsa oğlunu qucağına alıb qaçardı...

Körpənin qığıltısı eşidilmir...

Arxadan gələn səslər gəlinin də, oğlunun da ayağından yapışır...

Ana oğlunu qucağına alıb, addımlarını yeyinlədir... Arxadan gələn yaxınlıqdadı...

Arxadan da güllə səsləri gəlir, qarşından da...

Dənəbir-dənəbir qar yağır...

Arxadan gələn səsləri ölüm səsləri, qarşından gələn səsləri ümid, nicat, qurtuluş səsləri bilir cavan gəlin...

Qarı dizləyə-dizləyə qurtuluşa tərəf yeyinləyir...

**Rəşid HÜSEYNOV,**  
"Azərbaycan Ordusu"

## Unutmayaq!

**1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər tərəfindən işğal edilmişdir:**

**Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), işğal tarixi - 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.**

**Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990) - 19 kv.km.**

**Laçın (17 may 1992-ci il) - 1835 kv.km.**

**Kəlbəcər (3-4 aprel 1993-cü il) - 1936 kv.km.**

**Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.**

**Cəbrayıl (18 avqust 1993-cü il) - 1059 kv.km.**

**Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.**

**Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.**

**Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.**

**Bu torpaqları azad etmək bizim müqəddəs borcumuzdur!**

## İdman

**ADIU-nun tələbəsi birinci raundda rəqibini məğlub edib**



Azərbaycan Dövlət İqtisad Universitetinin (ADIU) iqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Ümid Məmmədov Ukraynanın Lutsk şəhərində qaydasız döyüşün MMA növü üzrə təşkil

edilən reyting yarışının qalibi olub.

Birinci raundda rəqibini məğlub edən idmançı apreldə qaydasız döyüşün eyni növü üzrə Odessada keçiriləcək professional reyting döyüşünə vəsiqə qazanıb.

U.Məmmədov qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionudur.

**Cüdoçumuz Düsseldorf Qranprisində gümüş medal qazanıb**

Azərbaycan milli komandası Almanyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-pri beynəlxalq turnirində çıxışını yekunlaşdırıb.

Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) mötəbər turniri gümüş medalla başa vurub. Millimizin digər iki üzvü - Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) isə yeddinci sırada qərarlaşıblar.



**Boksçularımızın ABŞ-da təlim-məşq toplanışı təşkil olunacaq**



Boks üzrə milli komandamız təlim-məşq toplanışı keçmək üçün ABŞ-a yollanıb.

ABŞ-ın Kolorado Springz şəhərində təşkil olunacaq hazırlıq prosesi 12 gün davam

edəcək. İdmançılarımız okeanın o tayında həm amerikalı, həm də meksikalı idmançılarla bir arada məşqlərini davam etdirəcəklər.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev rəhbərliyi altında ABŞ-a RUFət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yollanıb.

**AZƏRTAC-ın materialları əsasında**

## Düşmən tərəfinin itkiləri çox olur

**Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrində qeydə alınan itkilərlə bağlı xəbərlərə münasibət bildirib.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirləblər ki, Ermənistanın hərbi rəhbərliyinin silahlı qüvvələrdə baş verən çoxsaylı itkiləri əhalidən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.

Bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və Ermənistanın hərbi rəhbərliyi önlərlər barədə xəbəri gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatların da Ermənistan ictimaiyyətiindən gizlədilməsi mümkün olmayacaq.

## Silahlar

### İST 14.5 (İstiqlal) iriçaplı yarımavtomat tüfəngi



**Dünyada analoji silahlar arasında İST 14.5 (İstiqlal) iriçaplı yarımavtomat tüfəngi ən yaxşılardan hesab edilir. 2008-ci ildən silahlanmaya qəbul edilmiş tüfəng əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanıb.**

Silah yüngül zirehli hədəfləri (zirehli transportor, piyadaların döyüş maşını və s.), pilotlu və pilotsuz uçan aparatları, raket və artilleriya qurğu-

larını, 1500 metrə qədər məsafədə yüngül səhra sığınacaqları arxasında qorunan, təhlükəsiz məsafədən mühəndis qurğu və sursatlarını, digər hərəkətli və hərəkətsiz obyektləri məhv etmək üçün nəzərdə tutulub.

14.5 mm çaplı "İstiqlal" snayper tüfəngində zirehdən, yandırıcı və izburaxan güllələrdən istifadə edilir. Darağın tutumu 5 patron, optik və mexaniki nişangahla hədəfi nişanalma məsafəsi 2 min metrdir.

Tüfəngdən B-32 və BZT güllələrlə atış aparıldıqda düzünə atış məsafəsi mazgala 500, pulemyota 600, artilleriya topuna 800, zirehli transpor-

tyora 1000 metrdir. Ümumiyyətlə, güllənin maksimal uçuş məsafəsi 7000 metrdir.

Hədəfi məhv etmə məsafəsi 3 min metr olan İST 14.5 -50 və +50 dərəcə temperaturalarda belə rahat istifadə oluna bilir.

İST 14.5 iriçaplı yarımavtomat tüfənginin optik nişangahsız, boş daraqla çəkisi 35.18, lülənin optik çəkisi isə 23.7 kiloqramdır.

Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqda çətinliklərdən qaçmaq mümkündür.

**Hazırladı:**  
**Svetlana YUSUBOVA,**  
"Azərbaycan Ordusu"

### Məsul katib

polkovnik-leytenant  
İlham BEHBUDOV

### Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktorun müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98  
Məktublara şöbəsi: (012) 510-64-28;

### Ünvanımız

Bakı şəhəri, akademik  
Şofaət Mehdiyev küçəsi 144,  
"Qızıl Şorq" hərbi şəhərciyi

### Növbətçi

Rəşid HÜSEYNOV

### Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.  
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir, təqdim edilən yazılar müəllifə qaytarılmır.

### Lisənziya № 361

Sifariş № 103  
Nüsxə 4700